

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
QƏRARI**

Bakı şəhəri

№ 289/1

25 avqust 2017-ci il

“Səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan yoxlamalara dair Qayda” barədə

Səlahiyyətli dövlət orqanlarının sifarişlərinin icrasının auditorlar tərəfindən səriştəli, keyfiyyətlə yerinə yetirilməsi istiqamətində Auditorlar Palatası tərəfindən koordinasiya, auditorların fəaliyyətinə qanunla müəyyən olunmuş hədd çərçivəsində nəzarət işinin təşkili, habelə həmin orqanların sifarişi ilə sərbəst auditorlar və auditor təşkilatları tərəfindən aparılan yoxlamaların keyfiyyətinin yüksəldilməsinə nail olunması, yoxlamaların nəticələrinin düzgün rəsmiləşdirilməsi və aidiyyəti üzrə müəyyən edilmiş müddətlərdə təhvil verilməsinin təmin edilməsi məqsədilə Sədrin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbov, Auditin hüquqi təminatı və standartlaşdırma idarəsinin rəisi M.Abbasov, Auditorlar Palatasının Şurası yanında Qanunvericilik və hüquqi məsələlər üzrə komitənin sədri E.İbrahimov və Auditin hüquqi təminatı və standartlaşdırma idarəsinin rəis müavini B.Məmmədli tərəfindən hazırlanmış “Səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan yoxlamalara dair Qayda”nın layihəsini müzakirə edərək Auditorlar Palatasının Şurası

QƏRAR ALIR:

1. “Səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan yoxlamalara dair Qayda” təsdiq edilsin (əlavə olunur).
2. Auditor təşkilatlarının rəhbərlərinə və sərbəst auditorlara tapşırılsın ki, səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan yoxlamalar zamanı bu Qaydanın tələblərinə vaxtılı vaxtında və sözsüz əməl olunmasını təmin etsinlər.
3. Sərbəst auditorlar və auditor təşkilatlarının rəhbərlərinin nəzərlərinə çatdırılsın ki, “Səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan yoxlamalara dair Qayda”nın tələblərini pozan şəxslərin hərəkətləri auditor adına yaraşmayan hal kimi qiymətləndiriləcək və barəsində ən sərt təsir tədbirləri görülməkdir.
4. Auditin hüquqi təminatı və standartlaşdırma idarəsinə (M.Abbasov) tapşırılsın ki, səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan yoxlamaların bu Qaydanın tələblərinə uyğun aparılması üçün zəruri təşkilati tədbirlərin görülməsini təmin etsin.
5. Auditin hüquqi təminatı və standartlaşdırma idarəsinə (M.Abbasov) tapşırılsın ki, on gün müddətində “Səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan yoxlamalara dair tələblər haqqında Qayda”nın Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilməsini təmin etsin.
6. Auditor təşkilatları və sərbəst auditorların nəzərlərinə çatdırılsın ki, Auditorlar yalnız Palata sədrinin sərəncamı ilə səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan yoxlamalara cəlb edilə bilər.
7. Sədrin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbova tapşırılsın ki, “Səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan yoxlamalara dair Qayda”nın “Audit.Qanunvericilik və normativ sənədlər” toplusunun nəşr ediləcək 9-cu cildinə daxil edilməsini təmin etsin.
8. Sədrin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbova və Auditin hüquqi təminatı və standartlaşdırma idarəsinə (M.Abbasov) tapşırılsın ki, “Səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan yoxlamalara dair tələblər haqqında Qayda”nın 2017-ci ilin IV rübündə keçiriləcək seminarın gündəliyinə daxil edilməsini təmin etsinlər.
9. Bu qərarın və “Səlahiyyətli dövlət orqanlarının sifarişi ilə aparılan yoxlamalara dair Qayda”nın mətninin Palatanın internet səhifəsində yerləşdirilməsi təmin edilsin.

ŞURANIN SƏDRİ

V.NOVRUZOV